

Ötən ay Qacar şahzadəsi Fərhad Mirzənin (1818-1888) Məkkə ziyarətinə həsr etdiyi "Səfərname"si Azərbaycan dilindən nəşr edilib. Əsəri fars dilindən dilimizə Mehəmməd Füzuli adına Əlyazmalar İstututunun əməkdaşı, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə əvvərib. Fərhad Mirzənin "Səfərname" əsərini bizim üçün daha önemli edən amil onun 1875-1876-ci illəri əhatə edən səyahətinin böyük hissəni məhz indiki Azərbaycan əraziyərini əhatə etməsidir. Onun bu əsəri həm səyahət ədəbiyyatı nümunəsi, həm də həmin dövrdə dair siyasi-iqtisadi, sosial, əsası tarixi ehəmiyyətli informasiyaları ehtiva etməsi baxımdan yüksək qiymətləndirilir. Səfərnamədə Azərbaycanın ədəbi simalarından Əfzələddin Xaqani, Nizami Gəncəvi, Şeyx Mahmud Şəbüstəri, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi ilə bağlı bizim üçün yeni sayıla biləcək faktlar mövcuddur.

- **Tahirə xanım, istərdik ki, əvvəlcə Fərhad Mirzənin "Səfərname"sindən danışasınız.**

oktyabr ayının 17-si Bakıya çatır. O, səfərinin təxminən bir ayını Şimali Azərbaycanda, 20 gününü Gürcüstənda, 3 aydan çoxunu Osmanlı ərazisində keçirib. Fərhad Mirzə Rusiya çarlığı (Azərbaycan, Gürcüstən) və Osmanlı imperiyalarının (Türkiyə, Misir, Hicaz) əsər marsrutunu əhatə edən yerləri haqqında qeydləri əran üçün bir növ strateji ehəmiyyətə malik idi.


- **O dövrkü Azərbaycanla bağlı, xüsusilə Bakı ilə bağlı qeydləri maraqlıdır.**

- "Səfərname"də qeyd edir ki, Badukubə şəhəri dağın ətəyində yerləşir. Əhalisi 25000 nəfər olar. Bunlardan 5 min nəfəri rus və ermənilər, 20 min nəfəri isə şie-müsəlmənidir. O qeyd edir ki, indi hamı şəhərə Bakı deyir. Əfzələddin Xaqani radikalılığına dərindən bələd olduğundan onun şeirlərindən sitat getirir. Yazır ki, Xaqani də məsnəvilərində bu şəhərə "Bakı" deyir. Məlum deyil ki, bu, şeirdə zəruretdən irəli gelib, yoxsa belə düzgündür:



Nizami Gəncəvinin türbəsinin ətrafını tövləyə çevirmişdilər...


*Şərqşünas Tahirə Həsənzadə:
"Xaqani də məsnəvilərində bu şəhərə "Bakı" deyir"*



- "Səfərname" 1878-ci ildə Tehranda daşbasma üsulu ilə çap edilib. Bu dəyərli əsərin nüsxəsini bize həmyerimiz Məhəmmədəli Hüseyni Almaniyadan göndərib. Əvvəlcə adı bir oxucu kimi bu əsəri mütləkə etdim və gördüm ki, bu əsərdə həm Azərbaycan ədəbiyyatı, həm də tarixi ilə bağlı maraqlı faktlar var. Ona görə də bu əsəri tərcümə etmək qərarına gəldim. Əsər bizi 2011-ci ildə gəlib çatıb. Həmin ərefədə Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyinə hazırlıqlar gedirdi. Mən Axundova bağlı yeni faktları topladığım üçün qərara gəldim ki, bu əsərdə onuna bağlı olan hissələri də tərcümə edim. Beləlikle 2012-ci ildə əsərin bir hissəsi çap olundu.

- **Sizcə, nəyə görə Fərhad Mirzə Məkkəyə getmək üçün məhz Azərbaycanı seçmişdi? Halbuki ona ırqdan və ya Fars körfəzinən gəmiylə səyahət etmək daha rahat olardı və qısa müddətə Məkkəyə çatardı.**

- Onu Azərbaycandan keçməye vədar edən səbəb atası Abbas Mirzənin Azərbaycana olan sevgisi idi. O Abbas Mirzənin döyüdüyü yerləri görmək istəyirdi. O, 1875-ci ilin sentyabr ayında Tehrandan yola düşür və



Bakı duasını unutmaz bir an,
Olub sayesində Bistam, Xavəran!
Rey ilə Xəzərəni, Zireğərəni,
Bakı istər etsin şahın qurbanı.
(Tərc. M.Mübariz)

O, Bakıda neft mədənlərlə, nefin emalı prosesi ilə tanış olur. Hətta qayıdanda Bakıdan Əlahəzərət Nəsreddin şaha qazla doldurulmuş iki tuluğu hədiyyə də aparıb. Şahzadə Bakıda olarkən atəşgahə gedir. Bir neçə il əvvəl atəşgahə gəlib hücrə-

lərdən birində yaşayan moltanı əhlindən olan bir hindlinin ibadətini təsvir edir. Qeyd edir ki, o atəşlə üzbeüz ayaq üstə hind dilində dua oxuyurdu. Dua edərkən əlinde tutduğu zəngi isə aramsız səslendirirdi. Məsələn, Gəncədə olarkən dahi Nizaminin məqbərəsinin acinacaqlı vəziyyəti Fərhad Mirzənin ürəyini parçalayır. O yazır ki, rus əsgərləri Nizami Gəncəvinin türbəsinin ətrafını tövləyə çevirmişdilər. Ətrafa o qədər saman tökmüşdülər ki, məqbərəyə yaxınlaşmaq mümkün deyildi. O bu yerde Şeyx Nizaminin "İsgəndərname"də yazdığı beytləri xatırlayır.

Təzə kəklik, yad et məni ürəkdən,
Məzarım yanından ölüb keçərən.
Üstündə görərsən göyərmiş otlar,

Başdaşım uçulmuş, çökmüdüür məzar.
Qəbrimin tozunu sovurmış yeller,
Dostlardan anan yox məni bir nəfər.

- **Fərhad Mirzə Qacar Mirzə Fətəli Axundzadə ilə görüşünü necə təsvir edir?**

- Fərhad Mirzə Axundovu çox yüksək qiymətləndirir. Hətta "Səfərname"sində Axundzadənin yeni əlifbasının təsvirini verir. Qeyd edir ki, 3 yeni əlifba nümunəsi var və onun ikisini qəbul etmek olar. Avropa əlif-

basına bənzəyən variantı. Fərhad Mirzə bu əlifbaları ixtira adlandırır. Lakin onu da qeyd edir ki, 200 milyon müsəlman bu əlifbaya öyrəşib və neçə yüz il əvvəl qəbul olmuşdur. Əreb əlifbasından imtina mümkün olmayacaq. Ele də olur. Axundov illərə mübarizə aparır, lakin ideyasını qəbul etdiyə bilmir. Müəllif qeyd edir ki, Axundov çox fazıl bir insandır. Rus dilini yaxşı bilir və yaxşı da tərcümə edir. Əreb, fars və türk dillərinin də mahir bilicisidir. Şeir yazmaq təbi də vardır. Şie olsa da, 12-ci imamın zühuruna inanır. O, tez-tez Şeyx Mahmud Şəbüstərinin bir beytini oxuyur.

*O kəsərin ki, məzəhibi məcburi deyildir
Peyğəmbər buyurdu ki, onlar kafir kimidir
(tərcümə A.T.)*

Müəllif bu əsərdə Axundzadənin atası, ailəsi haqqında da məlumatlar verir. Qeyd edir ki, Mirzə Fətəli Axundzadənin atası Mirzə Məhəmməd Tağı Xamnənin Ərvəng adlanan kəndindən idi. Ərvəng Təbrizin 18 qəzasından biri idi.

- **Azərbaycanın maarifpərvər ziyanlılarla görüşmesi yəqin ki, o dövrde həmin təbəqəyə tanışlıq, onların mövcud ictimai-siyasi vəziyyətə münasibətini öyrənmək istəyindən qaynaqlanırdı.**

- Fərhad Mirzə İrana qaydırkən Bakıda Həsən bəy Zərdabılı görüsür, onunla xeyli səhəbtəşir. Hətta müəllif "Əkinçi" qəzetində İmperatora xitabən "cənab" yazılımasını irad tutur. Avropada İmperatora Əlahəzərət deyə müraciət edildiyini deyir. Zərdabı iradla razılaşır və tənqidə açıq olduğunu bildirir. Müəllif yazır ki, "men dedim, qəzət sadə xalq təbəqəsi üçündür, əger onun bir hissəsi fars dilində olsa idi, İranda da xeyli oxucusu olardı". Zərdab isə burda farsdilli əhalinin çox az olduğunu söyləyir. Fərhad Mirzə Zərdab bölgəsinin tanış bir yer olmadığını söyləyir: "Əger təxəllüs kimi Şirvani götürsəydiniz məşhur şəhərin adıyla bərabər sizi hamı tanıyardı. Şah da bilir ki, Şirvanda sünni əhali yaşayır". Həsən bəyə bildirir ki, bu vaxtadək bu cür tənqidin və Şirvani olmaq xanzadələrin haqqıdır.

Fərhad Mirzə Qacarın "Səfərname"dən başqa əsərləri məlumatlıdır?

- Fərhad Mirzənin "Səfərname"dən başqa "Cami-cəm" adlı kitabı var. İngilis dilinin tədrisine həsr olunub. Hətta nümunələrindən ibarət "Münsət" kitabı, o cümlədən, "Zenbil" adlı təzkirəsi var. İki min sözdən ibarət "Kitabi-nisabi-ingilisi" əsəri, bir də Şeyx Behainin "Xülasətül-hesab" əsərinə fars dilində şəhri məlumatdır.

Səhəbtəşir:
Ariz Tarverdiyev